

Forma: W-8BEN-E (Iyul 2017) Xəzinədarlıq Departamenti Daxili Gəlir Xidməti (IRS)	Amerika Birləşmiş Ştatları üzrə Vergi Tutulma və Hesabatlılığı ilə bağlı Benefisiarın Statusuna dair Təsdiqnamə (Hüquqi şəxslər) ► Hüquqi şəxslər tərəfindən istifadə üçün nəzərdə tutulmuşdur. Fiziki şəxslər W-8BEN formasından istifadə etməlidirlər. ► Müvafiq bölmədəki istinadlar Daxili Gəlir Məcəlləsinə əsaslanır. ► W-8BEN-E formasını və onun doldurulma qaydalarını bu linkdə əldə edin: https://www.irs.gov/forms-pubs/about-form-w-8ben-e ► Bu forma vergi agentinə və ya vergi ödəyicisinə təqdim olunmalıdır. IRS-ə göndərməyin.	OMB № 1545-1621
Form W-8BEN-E (February 2017) Department of the Treasury Internal Revenue Service (IRS)	Certificate of Status of Beneficial Owner for United States Tax Withholding and Reporting (Entities) ► For use by entities. Individuals must use Form W-8BEN. ► Section references are to the Internal Revenue Code. ► Information about Form W-8BEN-E and its separate instructions is at www.irs.gov/formw8bene . ► Give this form to the withholding agent or payer. Do not send to the IRS.	OMB № 1545-1621

Aşağıdakı hallarda bu formadan istifadə edilməməlidir: Do NOT use this form if:	Əvəzində istifadə edilməli forma: Instead, use Form:
<ul style="list-style-type: none"> ABŞ müəssisəsi və ya ABŞ vətəndaşı və ya rezidenti olduğunuz halda U.S. entity or U.S. citizen or resident 	W-9
<ul style="list-style-type: none"> Xarici fiziki şəxs olduğunuz halda A foreign individual 	W-8BEN (fiziki şəxs)
<ul style="list-style-type: none"> Gəlirin ABŞ daxilində ticarət və ya biznes fəaliyyəti (saziş üstünlüklərindən istifadə istisna olmaqla) ilə birbaşa bağlı olduğunu iddia edən xarici fiziki şəxs və ya müəssisə olduğunuz halda A foreign individual or entity claiming that income is effectively connected with the conduct of trade or business within the U.S. (unless claiming treaty benefits) 	W-8ECI
<ul style="list-style-type: none"> Xarici ortaqlıq, xarici sadə trust və ya xarici qrantor trust (saziş üstünlüklərindən istifadə istisna olmaqla) (istisna hallar üçün doldurma qaydalarına baxın) A foreign partnership, a foreign simple trust, or a foreign grantor trust (unless claiming treaty benefits) (see instructions for exceptions) 	W-8IMY
<ul style="list-style-type: none"> Gəlirin ABŞ-dakı fəaliyyətlə dolayısı ilə bağlı olduğunu və yaxud 115(2), 501(c), 892, 895 və ya 1443(b) maddələrinin tətbiqini iddia edən xarici hökumət, beynəlxalq təşkilat, xarici emitent mərkəzi bank, xarici vergidən azad təşkilat, xarici özəl fond, yaxud ABŞ hökuməti (fərdi xidmətlər istisna olmaqla) (doldurma qaydalarına baxın) A foreign government, international organization, foreign central bank of issue, foreign tax-exempt organization, foreign private foundation, or government of a U.S. possession claiming that income is effectively connected U.S. income or that is claiming the applicability of section(s) 115(2), 501(c), 892, 895, or 1443(b) (unless claiming treaty benefits) (see instructions) 	W-8ECI və ya W-8EXP
<ul style="list-style-type: none"> Vasitəçi qismində çıxış edən şəxs olduğunuz halda Any person acting as an intermediary 	W-8IMY

HİSSƏ 1 Benefisiarın müəyyən edilməsi PART I Identification of Beneficial Owner	
1. Benefisiar olan müəssisənin adı Name of organization that is the beneficial owner	2. Qeydiyyatı alındığı və ya təsis olunduğu ölkə Country of incorporation or organization
3. Ödənişi qəbul edən şəffaf müəssisənin adı (müvafiqdirsə) Name of disregarded entity receiving the payment (if applicable)	
4. Fəsil 3 üzrə Status (müəssisənin növü) (Yalnız birini seçin) Chapter 3 Status (entity type) (Must check one box only):	
<input type="checkbox"/> Korporasiya Corporation	<input type="checkbox"/> Sadə trust Simple trust
<input type="checkbox"/> Şəffaf müəssisə Disregarded entity	<input type="checkbox"/> Emitent mərkəzi bank Central Bank of Issue
<input type="checkbox"/> Ortaqlıq Partnership	<input type="checkbox"/> Qrantor trust Grantor trust
<input type="checkbox"/> Vergidən azad müəssisə Tax-exempt organization	<input type="checkbox"/> Kompleks trust Complex trust
<input type="checkbox"/> Əmlak Estate	<input type="checkbox"/> Özəl fond Private foundation
<input type="checkbox"/> Hökumət Government	
Şəffaf müəssisə, ortaqlıq, sadə trust və ya qrantor trust seçdiyiniz halda, adı çəkilən müəssisə sazişin üstünlüklərindən faydalanmaq istəyən hibrid müəssisədirsə, Hissə 3-ü doldurun. <input type="checkbox"/> Bəli <input type="checkbox"/> Xeyr	
If you entered disregarded entity, partnership, simple trust, or grantor trust above, is the entity a hybrid making a treaty claim? If "Yes" complete Part III. <input type="checkbox"/> Yes <input type="checkbox"/> No	

5.Fəsil 4 üzrə Status (FATCA statusu) (Başqa hal nəzərdə tutulmayıbsa, yalnız birini seçin). (Ətraflı məlumat üçün doldurma qaydalarına baxın və müəssisənin müvafiq statusu üçün aşağıdakı təsdiqnaməni doldurun).

- | | |
|---|---|
| <input type="checkbox"/> İştirakçı olmayan maliyyə institutu (məhdud FFI və ya Qeydiyyatdan keçmiş Şərti Əməl Edən FFI və ya İştirakçı FFI-dən başqa, İGA-ya əsasən hesabat verməli olan FFI-lər daxil olmaqla). Nonparticipating FFI (including a limited FFI or an FFI related to a Reporting IGA FFI other than a registered deemed-compliant FFI or participating FFI). | <input type="checkbox"/> İGA-ya əsasən hesabat verməyən FFI (Model 2 üzrə İGA-ya uyğun olaraq qeydiyyatdan keçmiş Şərti Əməl Edən FFI hesab olunan FFI daxil olmaqla). Hissə 12-ni doldurun. Nonreporting IGA FFI (including an FFI treated as a registered deemed-compliant FFI under an applicable Model 2 IGA). Complete Part XII. |
| <input type="checkbox"/> İştirakçı FFI
Participating FFI. | <input type="checkbox"/> Xarici hökumət, ABŞ hökuməti və ya xarici emitent mərkəzi bank. Hissə 13-ü doldurun
Foreign government, government of a U.S. possession, or foreign central bank of issue. Complete Part XIII. |
| <input type="checkbox"/> Model 1 əsasında Hesabat Verən FFI
Reporting Model 1 FFI. | <input type="checkbox"/> Beynəlxalq təşkilat. Hissə 14-ü doldurun
International organization. Complete Part XIV. |
| <input type="checkbox"/> Model 2 əsasında Hesabat Verən FFI
Reporting Model 2 FFI. | <input type="checkbox"/> İmtiyazlı pensiya fondları. Hissə 15-i doldurun.
Exempt retirement plans. Complete Part XV. |
| <input type="checkbox"/> Qeydiyyatdan Keçmiş Şərti Əməl Edən FFI (GIIN əldə etməmiş Model 1 əsasında Hesabat Verən FFI və ya Himayə Olunan FFI istisna olmaqla)
Registered deemed-compliant FFI (other than a reporting Model 1 FFI or sponsored FFI that has not obtained a GIIN). | <input type="checkbox"/> İmtiyazlı Benefisiarın tam mülkiyyətində olan müəssisə. Hissə 16-nı doldurun
Entity wholly owned by exempt beneficial owners. Complete Part XVI. |
| <input type="checkbox"/> GIIN əldə etməyən Himayə Olunan FFI. Hissə 4-ü doldurun.
Sponsored FFI that has not obtained a GIIN. Complete Part IV. | <input type="checkbox"/> Ərazi üzrə maliyyə təşkilatı. Hissə 17-ni doldurun.
Territory financial institution. Complete Part XVII. |
| <input type="checkbox"/> Sənədləşdirilmiş Şərti Əməl Edən, qeydiyyatdan keçməyən yerli bank. Hissə 5-i doldurun.
Certified deemed-compliant nonregistering local bank. Complete Part V. | <input type="checkbox"/> Qeyri-maliyyə qrupu müəssisəsi. Hissə 18-i doldurun
Nonfinancial group entity. Complete Part XVIII. |
| <input type="checkbox"/> Yalnız az dəyərli hesablara malik Şərti Əməl Edən FFI. Hissə 6-nı doldurun.
Certified deemed-compliant FFI with only low-value accounts. Complete Part VI. | <input type="checkbox"/> Azad olunan "start-up" şirkəti. Hissə 19-u doldurun.
Excepted nonfinancial start-up company. Complete Part XIX. |
| <input type="checkbox"/> Sənədləşdirilmiş Şərti Əməl Edən, Himayə olunan qapalı investisiya qurumu. Hissə 7-ni doldurun.
Certified deemed-compliant sponsored, closely held investment vehicle. Complete Part VII. | <input type="checkbox"/> Ləğv edilmiş və ya müflisləşmə ilə bağlı azad olunan qeyri-maliyyə təşkilatı. Hissə 20-ni doldurun.
Excepted nonfinancial entity in liquidation or bankruptcy. Complete Part XX. |
| <input type="checkbox"/> Sənədləşdirilmiş Şərti Əməl Edən məhdud müddətli borc investisiya müəssisəsi. Hissə 8-i doldurun.
Certified deemed-compliant limited life debt investment entity. Complete Part VIII. | <input type="checkbox"/> 501(c) maddəsində nəzərdə tutulan təşkilat. Hissə 21-i doldurun.
501(c) organization. Complete Part XXI. |
| <input type="checkbox"/> Sənədləşdirilmiş Şərti Əməl Edən investisiya məsləhətçiləri və investisiya menecerləri. Hissə 9-u doldurun.
Certified deemed-compliant investment advisors and investment managers. Complete Part IX. | <input type="checkbox"/> Qeyri-kommersiya təşkilatı. Hissə 22-ni doldurun.
Nonprofit organization. Complete Part XXII. |
| <input type="checkbox"/> Təsisçisi sənədləşdirilmiş FFI. Hissə 10-u doldurun.
Owner-documented FFI. Complete Part X. | <input type="checkbox"/> Birja səhmlisi NFFE və ya açıq Birja səhmlisi müəssisənin NFFE törəmə müəssisəsi. Hissə 23-ü doldurun.
Publicly traded NFFE or NFFE affiliate of a publicly traded corporation. Complete Part XXIII. |
| <input type="checkbox"/> Məhdudlaşdırılmış distribyutor. Hissə 11-i doldurun.
Restricted distributor. Complete Part XI. | <input type="checkbox"/> Ərazi üzrə azad olunan NFFE. Hissə 24-ü doldurun.
Excepted territory NFFE. Complete Part XXIV. |
| <input type="checkbox"/> Azad olunan qarşılıqlı asıl FFI. Hissə 27-ni doldurun.
Excepted inter-affiliate FFI. Complete Part XXVII. | <input type="checkbox"/> Aktiv NFFE. Hissə 25-i doldurun.
Active NFFE. Complete Part XXV. |
| <input type="checkbox"/> Birbaşa hesabat verən NFFE.
Direct reporting NFFE. | <input type="checkbox"/> Passiv NFFE. Hissə 26-nı doldurun.
Passive NFFE. Complete Part XXVI. |
| <input type="checkbox"/> Himayə olunan birbaşa hesabat verən NFFE. Hissə 28-i doldurun.
Sponsored direct reporting NFFE. Complete Part XXVIII. | |

<p>6. Daimi yaşayış ünvanı (küçə, mənzilin nömrəsi, yaxud kənd yerinə poçtun çatdırılma məntəqəsi). Abunə qutusunda və ya vasitəçi ünvanından istifadə etməyin (hüquqi ünvanından başqa).</p> <p>Permanent residence address (street, apt. or suite no., or rural route). Do not use a P.O. box or in-care-of address (other than a registered address).</p>			
<p>Şəhər, ştat və ya əyalət. Müvafiq olduqda, poçt kodunu daxil edin.</p> <p>City or town, state or province. Include postal code where appropriate.</p>		<p>Ölkə</p> <p>Country</p>	
<p>7. Poçt ünvanı (yuxarıda qeyd ediləndən fərqlənirsə)</p> <p>Mailing address (if different from above)</p>			
<p>Şəhər, ştat və ya əyalət. Müvafiq olduqda, poçt kodunu daxil edin.</p> <p>City or town, state or province. Include postal code where appropriate.</p>		<p>Ölkə</p> <p>Country</p>	
<p>8. Tələb olunduğu halda, ABŞ vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN)</p> <p>U.S. taxpayer identification number (TIN), if required</p>	<p>9a <input type="checkbox"/> GIIN</p> <p>GIIN</p>	<p>b <input type="checkbox"/> Xarici VÖEN</p> <p>Foreign TIN</p>	<p>10. İstinad nömrəsi(ləri) (doldurulma qaydalarına baxın)</p> <p>Reference number(s) (see instructions)</p>
<p>Qeyd. Formanın digər hissələrini doldurmağınız və Hissə 29-u imzalamağınız xahiş olunur.</p> <p>Note. Please complete remainder of the form including signing the form in Part XXIX.</p>			

Hissə 25 Aktiv NFFE

Part XXV Active NFFE

- 39** Mən təsdiq edirəm ki:
- I certify that:
- Hissə 1-də müəyyən edilən müəssisə maliyyə institutunu olmayan xarici hüquqi şəxsdir;
The entity identified in Part I is a foreign entity that is not a financial institution;
 - Belə müəssisənin əvvəlki təqvim ili üçün ümumi gəlirin/aktivlərin 50%-dən azı passiv gəlirə aid edilir;
Less than 50% of such entity's gross income for the preceding calendar year is passive income; **and**
 - Belə müəssisə tərəfindən aktivlərin 50%-dən az hissəsi passiv gəlir gətirən və ya belə gəlirin əldə olunması üçün saxlanılan aktivlərdir. (rüblük qiymətləndirilən passiv aktivlərin ölçülmüş orta faizi kimi hesablanmış) (Passiv gəlir anlayışı barədə doldurma qaydalarına baxın).
Less than 50% of the assets held by such entity are assets that produce or are held for the production of passive income (calculated as a weighted average of the percentage of passive assets measured quarterly) (see instructions for the definition of passive income).

Əgər bu formada qeyd olunan məlumatlarda hər hansı bir yanlışlıq olarsa 30 gün ərzində yeni formanı təqdim edəcəyimi təsdiq edirəm.

Under penalties of perjury, I declare that I have examined the information on this form and to the best of my knowledge and belief it is true, correct, and complete. I further certify under penalties of perjury that:

- The entity identified on line 1 of this form is the beneficial owner of all the income to which this form relates, is using this form to certify its status for chapter 4 purposes, or is a merchant submitting this form for purposes of section 6050W,
- The entity identified on line 1 of this form is not a U.S. person,
- The income to which this form relates is: (a) not effectively connected with the conduct of a trade or business in the United States, (b) effectively connected but is not subject to tax under an income tax treaty, or (c) the partner's share of a partnership's effectively connected income, and
- For broker transactions or barter exchanges, the beneficial owner is an exempt foreign person as defined in the instructions.

Furthermore, I authorize this form to be provided to any withholding agent that has control, receipt, or custody of the income of which the entity on line 1 is the beneficial owner or any withholding agent that can disburse or make payments of the income of which the entity on line 1 is the beneficial owner.

I agree that I will submit a new form within 30 days if any certification on this form becomes incorrect.

Burada imzalayın

Sign Here

Benefisiar təsisçi adından imza səlahiyyəti olan şəxsin imzası
Signature of individual authorized to sign for beneficial owner

Çap adı
Print Name

Tarix(AA-GG-İİ)
Date (MM-DD-YYYY)

- Bununla mən təsdiq edirəm ki bu formanın 1-ci sətrində müəyyən olunan müəssisə adından imza etmək səlahiyyəti daşıyıram.**
- I certify that I have the capacity to sign for the entity identified on line 1 of this form.**